

İlham Əliyev:

"Zəngəzura tanklarla yox,
minik maşınları ilə qayıdacağıq"



"Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sühlu yolu ilə".

Adalet.az xəber verir ki, bu sözü Prezident İlham Əliyev oktyabr 17-de "Füzuli Şəhəri Günü"nda Füzuli şəhərinə köçməsənklər və rayon İctimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. "Mən deməşim, minni bəzilər ittihəm etmeye çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq", - deyə o qeyd edib.

Hər kəs ədalətli olacaq



Qurucusu:
Adil Mirbaşiyev

ƏDALƏT

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

Nº 40 (6033) 20 oktyabr 2023-cü il

Qiyməti 40 qəpik

www.adalet.az

Bayraqımız Xankəndində dalğalanır



Bax:şəh-2

**Şahramanyan 19 sentyabrda atəşkəs
fürün Azərbaycan DTX ilə əlaqə saxlayıb**



Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 19-da lokal antiteror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Bu barədə "Jövövür" néri yazır.

Şahramanyan, Azərbaycanın tərəfindən separatçı rejimin sabiq "müdafü naziri" Samvel Balayev və Təhlükəsizlik Şurasının sabiq "katibi" Vitali Balasanyan danışçılarına dəvət edib. Rəsmi Bakı bu variantları redd edər, Qarabağdakı separatçı rejimin leğvinini isrlarla telob edib.

Qeyd edək ki, antiteror tədbirlərinə sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarın qurun özüñ buraxlığını edib.

Xatırladıq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma kurumun "presidentləri" olmuş Arkadi Qusayyan, Bako Saakyan, Arar Arutyunyan, eləcə "parlament sədri" David İşkhanyan, generalər Lyova Mnatsakanyan, David Mənukyan və Kecmisi "dövlət naziri" Ruben Vardanyanı hebs edər, Bakıya getirib. (APA)

2024-cü il dövlət bütçəsi haqqında qanunun layihəsi Milli Məclisə daxil olub

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən "Azərbaycan Respublikasının 2024-cü il dövlət bütçəsi haqqında" qanunun layihəsi və bütçə zər夫ne daxil olan sənədlər Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və İctimaiyyət elaqələr şöbəsindən verilən məlumatda görə, əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət bütçəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamenti fealiyyətində ictimai istirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilib.



DİN saxta kredit elanları ilə bağlı xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) saxta kredit elanları ilə bağlı vətəndəslərə xəbərdarlıq edib.

Bu barədə Adalet.az-a DİN-dən bildirilib.

"Süretli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adalarını və ya loqolarını teqid edərək fışqın məqsədilə göndərilən məsajlara (keşidlər) diqqət edin.

Bələ saxta və imitasiyalı linklərə tıklamayı!

Şəxsi və kart məlumatlarınızı paylaşmayın!", - məlumatda vurgulanır.

Türkiyə səfiri: İlham Əliyevin ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək

Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının orasında, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində vətəndaş cəmiyyəti Azərbaycan bayrağı heç zaman enmeyeceək.

Adalet.az bildirir ki, bunu Türkmenistanda sahəsindən qızıl bayraqa görən 500 illik uğurlu siyaset: Keçmişdən bu günə Türkiye Xarici İşlər Təşkilatı" adlı tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycanın və Türkiyə həzər zamanı bir-birinin yanında olub. "Bu bayraq heç zaman enmeyeck. Cənab Prezident İlham Əliyevi, qardaş Azərbaycanı təbrik edirəm, zəfəriniz xeyrli olsun!", - deyə sefir eləvə edib.



Ağdama qayıdışın vaxtı açıqlandı

2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.

Adalet.az xəber verir ki, bunu Qarabağ işğaldı rayonuna daxil olan işğaldən azad edilmiş əraziyədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov journalistlərə açıqlamasında bildirilib. "Ağdam şəhərində gürüləcək işlərin miqyası cənubda. Bu gün orada genişməyəsi tiki tiki işlər gedir. Artıq 3 məhəllənin teməli qoyulub. İki məhəllədə artıq işlər başlamış. Bündən sonra da 3 məhəlla hazırlanıracı, yaxın zamanda teməli qoyulacaq. Gələn ilin evvelində bütün bu tiki tiki işlərin başlanılaçacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib.

İradə Tuncay: Mən demişdim...

Dostlar xatırlayır yeqin. Vətən mühərribəsi zamanı mən dedim ki, orda qalmayacaq bunlar. Əksəriyyət mənimlə razılaşmadı.

Amma mən gedisi və Reisin əzminini görürdüm... Ən azından onların canvanlarını gedəcəyini bildirdim. Heç qocalar da qalmadı, mən dediyim oldu.

Onlara Qarabağ lazım deyildi, xaricə gedib kilsə pulsarı ilə yallanmaq lazımdı... Alçaqlar, həmisi belə hərəkətlərle küçələr qalıblar...



Ersin Tatar: "Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə bir yerde olmalıdır"



"Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə hemişa bir yerde olmalıdır".

Adalet.az xəber verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar "Anadolu"ya müsəlibəsində deyib.

O, Azərbaycan dövlət başçısı ilə görüşünün summi keşfiyyəti səylib: "Azərbaycanın ikinci Qarabağ mühərribəsində əldə etdiyi zəfəri Şimali Kipr məmmənliyətə qarşıladı. Bündən sonra Qarabağ və Naxçıvana da gədecmə".

E. Tatar qeyd edib ki, Azərbaycanla Şimali Kipr yaxşı və pis gündə hemişa bir yerde olmalıdır: "Türk birliliyin günləndən her birimizin xeyrinə olacaq. Gələcək nəsillər bundan çox fayda götürəcək. Çünkü artıq dördüncü təq qalmış olmaz. Şimali Kipr isə esla yalnız qalmaz. "Bir millet, üç dövlət" prinsipi bizim üçün çox önemli və deyərlidir".

Şimali Kipr Prezidentinin sözlerinə görə, Türk Dövlətləri Taşkiliatı artıq güclü bir təşkilatdır.

Mişel: "Xəstəxanaya hücum edənlər

məsuliyyətə cəlb olunmalıdır"



"Qəzzada xəstəxənananın vurulması ilə bağlı bütün faktlara hərəkətfərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vübuhdur".

Adalet.az xəber verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mishel "X" hesabında yazıb.

Onun sözlerinə görə, günahsız mülik şəxslər və tibb işçiləri olan bir obyekti vurmaq üçün heç bir ağlataban sebəb yoxdur: "Qəzzada Əl-Əhl xəstəxanasına edilin faciəli hücum qarşısında dehşətə gəlmış. Mülki infrastruktur hədəfə alınması bəyənəlxalq hüquqqa uyğun deyil. Büt Qəzza zolağında humanitar yardımın olçatılğının dərhal təmin edilməsi çağırırıq".

Gəlib öz gözərlər ilə görənlər, sonra gedib na qədər hürərət-hürərərərlər.

**SOLOVYOVL A ZATULINI AZƏRBAYCANA
DƏVƏT ETMƏK LAZIMDI**

**Qoy gələsin-
ler, Qarabağ
gəzsin-ler,
azərbaycanlı-
ların gağdı-
lı, yandırı-
lış şəhər-lerini,
yandırılmış
qəbiristanlıq-
lارının gör-
sünlər,
dağı-
lılmış məscidlərimizi, məbedlərimizi görənlər və sonra da on-
ları aparmaq lazımdı Xankəndinə, Xocalıya, Ağdərəye, Xoca-
vendə, Hadrata görənlər ki, bir dənə de olsun erməni evini
dağıtmamışq, yandırmamışq, bir dinc əhalisi güllə at-
mamışq.**

**VALLAH, NƏ VARDI ZELENSKİ
YİĞDİ APARDI**



İsrail Amerikadan 100 milyard dollar pul istəyir. Bayden da deyir ki, nə qədər istəyirsen bomba vərək, raket vərək, ne bilim nə istəyirsin vərək, amma canın üçün senin qabağında Zelenski nə vardi yığıdı apardı, əlimiz bir az aşağıdır.

«TikTok»da dövr edən vəsaitlər vergiye cəlb edilsin



"Xeyli müddətdir ki, ölkəmizdə "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılır. Anti-terror tədbirləri başlayan zamanı hökumətin məhdudlaşdırılması istiqamətində atıldıq addımlar məqbul və ağlataban idi. Hazırda istifadəçilərin əksəriyyəti VPN texnologiyadan yaranılaqla bu resursdan sərbəst istifadə edir".

Adalet.az xəber verir ki, bu rəsəd Müdirətə Nazirliyi məlumat yayır. Bildirlər ki, bu herbi qulluqların bezəri Müdirətə Nazirliyi rəhbərliyin müvafiq emr və sərəncamlarının müvafiq tətbiq olunmasıdır. Buna görə qazanın əsaslı tətbiq olunmasıdır.

"TikTok"un nümayəndəliyini aqmaq, burada dövr edən vəsaitləri vergiye cəlb etmək, və qlobal resursla əməkdaşlıq edib usaqşarıları qorumaq üçün eləvə imkanlar yaratmaq, azərbaycanlılara faydalı kontenit inkişafına destek alıqdağın da doğru olardı.

Baxıram ki, Qazaxistanda təşkil olunan Cənubi Asiyanın en böyük Digital Bridge texnologiya forumunda "TikTok" rəhbərini başda oturdukları.

Qazax dilində elm, təhsil, oyun və eylem yönümlü faydalı və deomaterialları təqribən işləyən, bu resursdan marketingin vi-biznes möqsədi istifadədən stimullaşdırmaq üçün "TikTok" Qazaxistana böyük vəsaitlər ayırmış.

Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 3000-i ötdü

Qarabağ könüllü olaraq tərk edən erməni sakinlərən 3 minden çoxu Ermənistəndən gedib.

Adalet.az "Sputnik Ermənistan"ın istənədən xəber verir ki, bu barədə məlumatı ölünen Baş naziri Nikol Paşinyanın hökumətin iclasında açıqlayıb.

Xatırladıq ki, Paşinyanın daha əvvəlki açıqlamasında sözügedən şəxslərin sayının təqribən 2500 olduğunu bildirmişdi.

"Ermenistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırlıdır"



Ermənistənə Azərbaycanın normallaşdırılması haqqında
sənədin imzalanması üzrə qədər hazırla-

şəxsi təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistən və Azərbaycan arasında sülh və mü-

nəsiblərin normallaşdırılması haqqında
sənədin imzalanması çox real olacaq", - deyə Paşinyan qeyd edib.

Baş nazır çıxış zamanı nizamlananın esas principləri arasında Ermənistənə rəazi böötülvüyünün təsdiqini göstərib.

Onun sözlerinə görə, Ermənistənə rəazi böötülvüyünün təmin etməye hazırlı-

Nazir səsli şəbəkələrdən istifadə edən hərbiçiləri işdən çıxarı

Azərbaycan Ordusunda infor-

masiyasi, təhlükəsizlik, eləcə

de məxfilik qaydaları ilə bağlı

mütəmadi olaraq şəxsi heyətə

maarifləndiriciliyi səhəbətlər

Prezident müraciət ünvanı



Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayı
ünvanına müraciət etdi.

Həsabat.az xəbər verir ki, müraciətdə deyilir:

"Hərəkəti qurultay nümayəndələrlə!

Əziz xanımlar!

Sizi Azərbaycan qadınlarının VI qurultayı açılışı münasibətli salamlar, hamınıza canşağılı, xoşbəxtlik və gelecek fealiyyətinizdə uğurlar arzulayram.

Qurultay Ulu Önder Heyder Əliyevin 100 illik yubileyin həsr olunmasıdır. Ümummilli Lider qadınlarınıñ icimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında genə təmsil olunmalarına həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Önderin teşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətinə yeni mərhəlesini başlatabırdı. Ətən müddətində cəmiyyətdəki mövqeləri dəha məhəkəmənin qadınlara rəhbərlik etməsi, onların təqdirolayış icimai-nüfuzu teməl prinsipləri Heyder Əliyev tərəfindən müsayi edilmiş dövlət qadın siyasetinin ardıcıl gerçəkləşdiriləcəsinin nəticəsidir.

Globallaşmanın vüset aldığı və milli özünməxsusluğu sürükli deyişikliklər mərəz qoyduyu bir vaxtda mədəni-mənəvi deyilimlilikin qorunub saxlanılması və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri məsilsidir. Məmənunluq hissi ilə bildirmək isteyim ki, onlar eyni zamanda maarrifparver səfərlərinin enənlərini müvəffeqiyyətə davam etdirər, artan teşəbbüskarlıqları və dolğun sosial-mədəni fealiyyətləri icimai həyatımızın yeni gücləri, müstəqilək salnamələri parlaq şəhifələr yazırlar. Hər bir nəaliyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz numunesi dövlətlilikin suvereniliyi və erazi bütövlüyünün bərpası naməni döyüş meydandakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirməni milli eqidəli genc nəsildir.

Azərbaycanın təxərinə tələyekli hadisələrə zəngin, çox şərəfli bir dövrünən yaslıdır. İsgaldən azad edilmiş ərazilərə Böyük Qayıdaşla bağlı hazırlıq işləyib, təmənəliyi qazanmışdır. Vətənəmizin rəfahı üçün var qüvvələrinin esrigeməyən qadınlarımızın bu nəhəng qurşaqlarının feal iştirakçılarıdır. Əminim ki, qurultayın aktual mövzulardakı etrafı müzakirələr və deyərlər tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatının milli prioritetlərdən irali gələn vəziyəflərin ləriyinçə həllinə iştirak etməcəkdir".

İlham Əliyev: "Onlar öyrəşiblər ki, gəlsinlər onları qabağında baş aysınlar"

"Bu gün Füzülə, Qarabağın digər bölgələrində və Şərqi Zangazurda yerləşən şəhərlərdə geden işlər, doğrudan da genişməysəli işlərdir. Bunun menbəyi də Azərbaycan mənbədir, yəni, biz həkimdir bir manat kömək istəməmiş. Saq əolsun qardaşlarımız gözəl məktəb təkirdərlər və saq qardaşlarımız da İndi Yaradılıq Mərkəzinə inşa edirlər. Ondan başqa bize bir dənə de mismar da hədiyyə edilməyib".

Azərbaycanın təxərinə tələyekli hadisələrə zəngin, çox şərəfli bir dövrünən yaslıdır. İsgaldən azad edilmiş ərazilərə Böyük Qayıdaşla bağlı hazırlıq işləyib, təmənəliyi qazanmışdır. Vətənəmizin rəfahı üçün var qüvvələrinin esrigeməyən qadınlarımızın bu nəhəng qurşaqlarının feal iştirakçılarıdır. Əminim ki, qurultayın aktual mövzulardakı etrafı müzakirələr və deyərlər tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatının milli prioritetlərdən irali gələn vəziyəflərin ləriyinçə həllinə iştirak etməcəkdir".

Bayraqımız Xankəndində dalğalanır

15 iyun 2023-cü il tarixi bir gündür. 15 iyun tarixində Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Bayrağı qaldırıldı. 30 illik həsrətdən sonra Xankəndində bayraqımızı dalğalandıran Prezident xalqı müraciətində bildirdi ki, 20 il önce müsyəyen olunmuş bütün vezifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermİŞdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli mərasımda müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruya-

Bayraq altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qəlebə bizim tariximizdə ebedi oğludur. Bütün sonra gələn nesillər bu Qəlebə ilə ebedi və haqqlı olaraq fəxr edəcəkler.

Bu il "Heyder Əliyev İli"dir. Biz Heyder Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasetinə, onun tarixi ərsinə hörmət göstərərək, onun siyasetinə davam etdirərək.

Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz eməli işlərə ölçüləmdir. Ulu öndərin 100 ilinə hər bir azərbaycanlıının üzündə yaşa-

cənində rəhbərliyi galəndən sonra Qarabağda o vaxt qədər olmuş bezi milletçi qüvvələr tamamilə kənarə çəkilmədi. 1969-cu ilən 1982-ci ilə qədər bir dənə də xoşagelmez hala rast gelinmemişdi.

Ulu Öndər Heyder Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişaf üçün 1976-ci ildə Sərsənənən anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndi demir yolu cəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mültəqə məsələsi mənşətə ilə illerdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt tekər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi.

1969-1982-ci illərdə Qarabağda heç bir avro-seçkilik, diskriminasiya olmamışdır. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan sekizinci emri, biri azərbaycanlı idi, o da Suşə Şəhər Partiya Komitəsinin birinci katibi. Azərbaycanda erməni dili dənizə qəzət edildi, yəni, o illərdə klub u ilər ilələrənən qənara qoya bilmişdir.

1987-ci ildə Ulu Öndər Heyder Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının bürü üzvüyündən çıxarıldı. Ulu Öndər Sovet İttifaqının Nazirlər Soveti sedrindən birinci müvəvvi hərəfəsindən de cıxılmışdı. İlk həftə keçmiş erməni məllicətlər məsələlərdən kənara, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermenistana verilisin. Bunu da qaldıran Moskvadə oturan erməni məllicətlər idı.

Ovaxtı Azərbaycanlı rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətləri, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Cəmi altı il Azərbaycan Heyder Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhənləri, utancıvcı iller kimi tarixde qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökmətlər faktiki olaraq ancaq özəksə maraqlarını qorumaq çələbdilər, hem sovet dövründə, hem müstəqillik dövründə. Xüsusilə AX-Müssəvət antimali cütlüyünün xəyanətkar və satqın fealiyyəti neticeində bütün bu boyda erazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara cəkildildi.

Azərbaycanlı dövlət müstəqilliklərinə qoruyaşan məhəllə Ulu Öndər Heyder Əliyev oldu. Ulu Öndər Heyder Əliyevin dəhəsi, onun siması, Heyder Əliyev amili Azərbaycan xalqının yardımına yetidi və biz haqqlı olaraq Ulu Öndər Xilaskar adlandırdı.

Qondoradı respublikasının rəhbərliyində olanların beziyərənən qoruyaşan məhəllə Ulu Öndər Heyder Əliyev oldu. Onlar Bakıya gelmiş, isteyidilər, bizi hedəyirdilər, deyidilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Herbi Qənimətlər Parkindədir. Onlar deyidilər ki, Bakıya gelib çay içəcəklər. İndi çay içirər, istintaq təcrid-xanasında, Özünü "prezident" adlandıran 3 tələkət bu gün öz ləyləqi cazasını görəyib.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiyimiz nə ilə qələbə rəhbərliyi faktiki olaraq vəziyyəti nezərətən buraxıldı, qorxaqlıq, acıçılıq, qətiyyətsizlik göstərdi. Ermenistan-dan Qarabağ dərmandan erməni məllicətlər, daşnaklar, qançıncılar, beynəlxalq terrorçular gelidilər. Xalqımız qarşı etnik temizləmə siyaseti başlamışdı.

Biz istədiy

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

No 40 (2364) 20 oktyabr 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

AĞILLI KƏND: AĞALI

Torpaqlarımız erməni işğalından azad olunandan sonra bütün yerlərdə çox möhtəşəm tikinti-quruculuq, abadlıq işləri həyata keçirilməye başlandı. Təbii ki, erməni işğalçıları Qarabağın zəfər etdikləri - Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cabrayıl, Laçın, Kəlbəcer rayonlarında demək olar ki, daşı-das tətbiqinə qoymamış, bütün yaşayış məntəqələrinin altını-üstünü çevirmişlər. Yeni 30 ilda onlar işğal etdikləri ərazilərimizdə elə bir vəhşilik tövərtmişdilər ki, bu dünyaya müharibə tarixində nadir hadisələrdən sayıla bilər. Heç bir ölkə başqasının ərazisini zəbt ederken onun inanc yerini dağıtmayıb. Məscidinə, kilsəsində, monastrında donuz saxlamayıb, amma ermənilər bizim məscidişlərimizi dağıtdılar, dağıtmalarında isə bax, beləcə özlərinə bənzər heyvanlar saxladılar.

2023-cü il 44 günlük ikinci Qarabağ savaşından sonra adını çəkdi-

yımız rayonlar və o cümlədən Şuşa və Hadrət erməni işğalından tama-milə azad olundu. Burda demək olar ki, çox qəribə de olsa insanı kədərləndirən və dündürən çox meqəmlərlə və hadisələrlə üzleşməli oldu. Gördük ki, bayraq dediyimiz kimi onlar heç kimin tövərtmədiyi vəhşilikləri edirdilər. Amma bütün burlara baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan laqı dağılmış, yerlər yekən olmuş kəndlərimizdə möhtəşəm quruculuq işlərini icra etdi.

Bu işlər bütün rayonlarda eyni vaxtda başlandı. Ağdamda, Füzulidə, Zəngilanda, Cabrayılda, Qubadlıda, Laçında və eləcə də Kəlbəcerdə, Şuşada dağıdılmış binalar, sosial obyektlər və infrastruktur yenidən inşa edildi. Belə yaşayış məntəqələrinən biri de Zəngilan rayonunda yaradıldı. Bu ağıllı kənd Ağalı idi.

Ağalı çox qısa zamanda və sürətə tikilməye başlandı. Burda eyni vaxt-

da mənzil tikintisi ilə yanaşı, sosial obyektlər, məktəb, xəstəxana, uşaq bağçası və istehsalat sexleri inşa edildi. Yaşayış məntəqəsinə müsbət təhləblər cavab verən asfalt yol çəkildi. Su, qaz xətti istismara verildi. Üstəlik da qısa zamanda bə möhtəşəm işlərinə həyata keçirilməsi Zəngilanın camaati və rayon əhalisi yaxından iştirak etdi.

Ümumiyyətə, bir fikri də sessiyyədirmək isteyirik ki, Ağalı ele bir yaşayış məntəqəsi oldu ki, o məntəqə dünən her yerindən görünmeye başladı. Və eyni zamanda xarici ölkələrdəki səfirlərin nümayəndələrindən tətbiq digər rəsmi şəxslər qədər hamisi bə yəni və möhtəşəm kendi ziyyət etdi. Burda çoxlu sayıda 4,5,3, 2 otaqlı mənzillərin tikilərkən istifadəyə verilmiş birmənələrlə aqalların rahat yaşaması və işləməsi üçün hazırlanmışdır. Ağalılar yurdə qayıdı.

Bizim qonşuluğumuzda uzun müddət Ağalının çox tanınmış, esilli və kökü olan insanları məskunlaşmışdı. Onlar nə az, nə çox düz 30 il yaxın Yeni Güneşlide bizimlə qonşu olmuşdular. Onlar Zəngilanın aqsaqqallarından sayılan və Yeni Güneşlide də çox böyük hörmətlə xatırılan Məhəmməd Səmədov idi. Dündür, Məhəmməd kişi 10 il bundan qabaq Alahinə dergahına qoşub, amma onun yurudunda Möhübbət kimi, Zaur kimi, Hüməmet kimi övladları var. Üstəlik de Məhəmməd kişiin çox terbiyeli, ağıllı və savadlı neveləri bizimlə qonşu olub.

Məhəmməd kişiin həyat yoldaşı Mariya xala elə bizim məhnənin həmdə ağbirciyidir. Bunu ona görə deyirmə ki, hamının çətin günündə onlar bizlərin yanında olub, arxa durub, Məhəmməd kişiin çox terbiyeli, ağıllı və savadlı neveləri bizimlə qonşu olub.

Məhəmməd kişiin həyat yoldaşı Mariya xala elə bizim məhnənin həmdə ağbirciyidir. Bunu ona görə deyirmə ki, hamının çətin günündə onlar bizlərin yanında olub, arxa durub,

qorxmada deyib. Ağalıya ilk köç edənlər arasında Məhəmməd kişiinin övladları, gəlinləri, nəveləri vardi. Biz onları çox böyük sevgi və sevincənənə sahələrində bir il bundan qabaq Ağalıya yola saldıq. Və orda onlar 4 otaqlı, 3 otaqlı mənzillərdə yerləşdilər. Doğma ocağı qayıdan günün ilk axşamı oğlanları Möhübbət, Zaur, Hüməmet və Mariya xala bir ocağa toplaşaraq Ağalı aşı bışirdilər. Çünki Ağalı aşının dadi o bir aşılardan tamamilə fərqlidir. O aşının dadını biz də görmüşük. Allaha olsun, Mariya xalanın bışirdiyi o aşı yeyəndə dadından doğma olmur. Adam barmaqlarının həmisi yalayırlar. Onların sevincinə, Ağalıdakı şadlığına biz də şərık oldum.

Böyük oğlu Möhübbət Ağalıda mesul vəzifədə çalışır. Ümumiyyətə, bu aile torpağı, elə-obağaya bağlı insandır. Möhübbət mülliətingil or torpağı qayıdan sonra neçə hektar sahəde məyvə bağı ekiblər. Bir dəfə qardaşı Zaur Ağalıdan qayıdanda hemin meyvelerdən bize bollaq pay getirmişlər. Qonşular hamisində paylaşdırılar. Meyvelərin dadından doymaq olmurdur.

Möhübbət mülliəlim dedi ki, bizim əkdiyimiz torpaqda ele boranılar yetişib ki, cəkisi 30 kilyo çatır. Bax, o yekə boranılardan birini de Zaur bizi pay getirmişdi. Men özüm boranı xoşlayınam, onun şəresini çəkdirdim, içir, özündən isə xanımım yaxşı qutab və digər yeməklər biribir. Həkimlər deyir ki, boranı mədə-bağışın dərmanı. Bax, Qarabağ torpağı bələ bir gözləmekəndə.

Məhəmməd kişiin həyat yoldaşı Mariya xala elə bizim məhnənin həmdə ağbirciyidir. Bunu ona görə deyirmə ki, hamının çətin günündə onlar bizlərin yanında olub, arxa durub, O Güllüs Səmədbəyli ki



Bəli, biz sevinirik ki, bu gün Azərbaycanda Qəriyə Paşayevanın yolunu davam etdirən çox vətənpərvər, ziyalı, millətinə və xalqını sevən Güllüs Səmədbəyli kimi ədalətli hüquqşünaslar var. Ele o da ağıllı kend Ağalının yetirməsidir. Və bu gün Ağalı kəndi öz füsunkarlığı, gözəlliyi və qeyri-adiliyi ilə nəinki Zəngilanda, dünənda tanınan və seçilən gözəl bir yurd yerdidir. Allah onları qorusun, bundan sonra da ocaqları gur yansın, rüziyələr bol olsun!

Faiq QISMƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



Vətən, sənin küləklərin, Anamın nəfəsidi dır mənə

Yol aksan, başında şimşəklər çaxır,
Tanrı gözəl Tanrıdır,
Dünya gözəl dünyadı.

VƏTƏN

Vətən, sənin küləklərin,
Anamın nəfəsidi dır mənə.
Vətən, sənin çıçəklərin,
Oğlumun körpəsidir mənə.

Sürünən yarpağınuñ görəsən,
Ürəyindən dağı görəsən,
Sinən üstə yağı görəsən,
Vəhşi tek qızaram, Vətən!

Qucağında daşıyırsan,
Ürəyindən yaşayırsan.
San anama oxşayırsan,
Şən evimsən, eşiyimsən,
Dögündənən beşimsən,
Ölənde mezarım, Vətən!
Ölənde mezarım, Vətən!

ÖZÜM-ÖZÜMLƏ

Durnalar üçurlar uzaq ellərə,
Mənsə tek qalıram özüm-özümə.
Səni da ugurdum yad ünvanlara,
İndi axtarınram ağlar gözümüz.

Uçurdum üstündən küləklər də,
Adladım yolları, küləklər də,
Uçurdum üstündən məlekələr də,
İndi tek qalıram özüm-özümə.

Qocalıq ömrümü haqlı yaman,
Men aşaq düşüñ, ucaldı zaman.
Gözərlərində cəskin, başında duman,
İndi tek qalıram özüm-özümə.

Yaman vəfəsizmiş adamlar, quşlar,
Durnalar da mani aparmadılar.
Pərvənə tek başına dolandımlar,
Şəmlər dəridi, şəmlər yandılar,
İndi tek qalıram özüm-özümə.

Ölmüşən, qalmışan,
hardasan görən?!
Ne qalan bilinir, nə də ki ölen.
Har gün ellə defə üzüme gülən,
Səni axtarınram ağlar gözümüz,
İndi tek qalıram özüm-özümə.

Tənhaçı, yaşlaşmaq yaman dərə imiş,
Cavanlıq, delilikləndən mərd imiş.
Bu ömr, yaşayış, demə sərt imiş,
Bunları görürəm senin gözünə,
İndi tek qalıram özüm-özümə.

DÜNYA GÖZƏL DÜNYADI

Ən gözəl ibası ağaç, meyvəye verdi,
Çəməna, cıçaya, düzələr verdi.
Ən gözəl rəngəri gözələr verdi,
Ağlı, hissətiylə bizişər verdi,
Tanrı gözəl Tanrı,
Dünya gözəl dünyadı.
Onları söyməye haqqımız yoxdu,
Əgər səyürükəs, ağılmış yoxdu.
Yellənmək istəsen, külək gəndər,
Sərnişin istəsen, yağışlar yağır.
Yolunu azanda, işq gəndər,
Düz olsan, başına var-dövlət yağır.

İşğaldan azad olunmuş əraziləre,
“Böyük Qayıdış”

Har dəfə gedəndə bir dost-tanışım,
Ürəkən ağladım, alışdım, bısmış.
Diz çöküb Tanrıya asa de düşüm,
Saxlaya bilmediim ağlar gözümüz,
İndi tek qalıram özüm-özümə.

Dostlar, düşünməyin heç nayim yoxdu,
Alləm, usağım, qohumum çoxdu.
Har şeyim yerində, təmənnən yoxdu,
Özümə məttəleləm belə dözmüle.
Men siziz qalmışım özüm-özümə.

Sükür ki, ilahi mana ad verib,
Rüzi, bərəkət verib, xoş hayat verib,
Gül kimi balalar verib, salamat verib,
Amma üzük verib yanə sözümüzle,
Həmiya ağlayan göz verib ağlar gözümüzle.

Bəla üzük verib belə dözmüle,
İndi tek qalıram özüm-özümə.

İNSANLAR

Gəlir bu dünyaya məlekələr kimi,
Sevilən insanlar, seven insanlar.

Gedir bu dünyadan küləklər kimi,
Sevilən insanlar, seven insanlar.

Nedir bu dünyada bu sər qənunlar,
Bu namərdən qənunlar, bu mərd qənunlar.

Bu nikbin qənunlar, bu dərd qənunlar,
Neyələn sevilən, seven insanlar?

EŞİTDİM ÖLMÜSƏN...

Eşitdim ölmüşən, sən dəha yoxsan,
Sanın hüzürünə gelirdim dünən.
Bağıشا, dəfninə çata bilmədim,
Çünki, men özüm de öldürüm dünən.

Ölürdüm, gözləm, sənsizliyim dənən,
Tanrınuñ bu hökmü mənə ydi.
Barış bilmirdim bu ayrıncılıq,
Dostlara içirdim, heyət dərd idı.

İçdiyim çevrildi gözüm yaşına,
Gözərləm qaynacı bir bulaq kimi.
San neca malətlən mənim ömrümü,
Qəlbimde ulayan yalızuq kimi.

Belə tez ölməye niyə telesdin,
Ölməkçün o qədar vaxtim var ki.
Münasib bir gündə rahat ölməye,
Görasan, şansımız, baxtmız var ki?..

Bizə o cənnətə yər olmasa da,
Cəhennəmdə hürçəmiz, taxtim var ki.

BU GECƏ YUXUDA...

Bu gecə qəbiristanlıq,

qatar görmüşəm,

Ölüler harəsa telesirdilər.

-Salam, ey ehli qubur,

Ey qurbətdəkəller!

Ey hökmü məhkəmələr,

Ey canan hakimlər,

Ey yalançı vəhükkələr,

Bura haqqı dəpədəməyən,

Bura haqqı təpdəməyən.

Bizə o cənnətə yər olmasa da,

Cəhennəmdə hürçəmiz, taxtim var ki.

Əliniz çəkik burdan,
Qoyun bir az rahat yataq.

Bu qarənlik dünyamızda,

Bar-divarlı villaları size verdik,

Top-tüfəngi, güllələri size verdik.

Üstümüzi qapamayıñ

Maqbareyə, heykəllərə,

Qoyun bir az yağış daysın,

Günaş axısın evimizə.

Şirində dünən, günün işığı,

Men qaranlıqına nükişən?

Özüm özüme verməse ayna,

Sevdilim və dünən mənsizlər mənə.

Men səni görməsem, işqli dünən,

Sənki kimsəsizdir, sənsizdir mənə.

Sən axı ömrümün günsüñ idin,

Niya qaranlıq çəkirsən mən?

Mən ağac deyilim bitəm, cürcəm,

